

HƏYAT BİLGİSİNİN TƏDRİSİ METODİKASI

UOT 37.01.

Sevinc Tofiq qızı Vəliyeva
fəlsəfə doktoru programı üzrə dissertant
Naççıvan Dövlət Universiteti

II SINİFDƏ HƏYAT BİLGİSİ FÖNNİNİN TƏDRİSİNĐƏ ŞACİRLƏRDƏ TƏBİƏTƏ HƏSSAS VƏ QAYĞIKEŞ MÜNASİBƏTİN FORMALAŞDIRILMASI

Севиндж Тоғғызы Велиева
диссертант по программе доктора философии
Нахчыванский Государственный Университет

ФОРМИРОВАНИЕ БЕРЕЖЛИВОГО ОТНОШЕНИЯ К ПРИРОДЕ У УЧЕНИКОВ ВТОРОГО КЛАССА НА УРОКАХ ПОЗНАНИЯ МИРА

Sevinj Tofiq Vəliyeva
doctorial student in the programme of a Ph.D.
Nakhchivan State University

FORMATION OF SENSITISE AND CAREFUL ATTITUDE TO NATURE ON PUPILS IN TEACHING II FORM LIFE SCIENCE SUBJECT

Xüsus: Məqalə II sinifda həya bilgisinin tədrisi prosesində şagirdlərdə təbiətə həssas və qayğıkeş münasibətin formalasdırılmasına həsr olunmuşdur. II sinifda işləyən müəllimlərə şagirdlərin ekoloji tərbiyisinin formalasdırılması ilə bağlı bir sıra tövsiyələr və məsləhətlər verilir. Göstərilir ki, II sinif hayat bilgisi dərsliyində ekoloji tərbiyə ilə bağlı verilən şəkillər, izahlar şagirdlərin yaş və qəvrəma səviyyələrinə uyğun deyildir. Ona görə də ibtidai sınıf müəllimlərinə həmin şəkillərənən təbiətə həssas və qayğıkeş münasibətin formalasdırılmasına təsir göstərən momentləri, nüansları elmi, pedaqoji və metodik cəhətdən asandırırmışla izah etməlidirlər. Məqalədə ibtidai sınıf müəllimlərinə metodik göstərişlər vərmək üçün praktik nümunələrdən istifadə olunmalıdır.

Açar sözlər: *təbiət hadisələri, təbiətə qayğı, təbiətə qayğılı münasibət, təbiətə həssas münasibət, büktilər və heyvanlar, saf su, təmiz hava, bərəkatlı torpaq, təbiətdə su, havanın təmizliyi, ana torpaq*

Резюме: Статья посвящена формированию бережливого отношения к природе у учеников второго класса на уроках Познания мира. В статье даны рекомендации по формированию экологического воспитания учителям преподавающим во вторых классах. Показывается, что в книгах второго класса по предмету Познания мира картинки с изображениями экологического воспитания и пояснения не соответствуют уровню знаний школьников. Поэтому учителям младших классов с помощью этих картинок, основываясь на педагогические, методические и научные методы должны объяснять ученикам как формируется бережливое отношение к природе. В статье на практические примерах даны методические указания учителям начальных классов.

Ключевые слова: природные явления, забота о природе, чувствительное отношение природе, растения и животные, прозрачная вода, чистый воздух, плодородная земля, вода в природе, чистота воздуха, родная земля

Summary: The article is devoted to the formation of a careful attitude to nature in second-grade students in the Knowledge of Life lessons. The article provides recommendations on the formation of environmental education for teachers who teach in the second grades. It is shown that in the books of the second class on the subject of Knowledge of Life, pictures with images of environmental education and

II sinifda həyat bilgisi fənninin tədrisində şagirdlərdə təbiətə həssas və qayğıkeş münasibətin formalasdırılması

explanation do not correspond to the level of knowledge of schoolchildren. Therefore, teachers of lower grades with the help of these pictures, based on pedagogical, methodical and scientific methods, should explain to the pupil how a thrifty attitude towards nature is formed. In the article on practical examples, methodological instructions were given to primary school teachers.

Keywords: natural phenomena, concern for nature, sensitive attitude to nature, plants and animals, clear water, clean air, fertile land, water in nature, clean air, native land

Azərbaycanda uğurla həyata keçirilən təhvil islahatına dair direktiv sənədlərdə şagirdlərin ekoloji tərbiyisinin təkşinilən dair dayır tövsiyələr vələr vardır. Hansı ki, həmin tövsiyələr fənn müəllimləri, xüsusi ibtidai sınıf müəllimləri öz təcrübələrindən reallaşdırmaq üçün məqsədönlü, planlı və mütəsəkkil işlərin həyata keçirilməsinə çalışmalıdır. Çünkü kiçik yaşlı məktəblilərin ekoloji tərbiyisinin inkişaf etdirilməsi, formalasdırılması və təkmilləşdirilməsi baxımdan ibtidai sınıf müəllimlərinin imkanları daha genişdir. Bir qədər konkret desək ibtidai sınıflarda tədris olunan fanların bir çoxunun ekoloji tərbiyə baxımdan imkanları genişdir. Bu fanlarda təqribən həyat bilgisi fənni şagirdlərin ekoloji tərbiyəsinin formalasdırmaq baxımdan mühüm əhəmiyyət kəsb edir. Hansı ki, bu imkanlardan bir qismi da "Həyat bilgisi" dörsliyində yer alıb. Mənşələrlə bağlıdır.

A. İbrahimova, G. Mehdiyeva, S. İbrahimovun birlikdə tərtib etdikləri "Həyat bilgisi" dərsliyinin ilk mövzusu "Biz, şagirdik" adlanır. Həmin mövzuya aid olan səhifədə məktəblərə, məktəblər qızın məktəb formasında, məktəbin qabağında qoşaq dayandıqları yerde şəkilləri təsvir olunmuşdur. Onlar məktəbin yaşıllıqlara bürünmiş həyətində dayanaraq zəngi gözlayırlar. Şəkilde məktəbin həyatının yaşıllıqlara qoşqunması, ekoloji cəhətdən tamiz təsvir olunması II sinif şagirdlərinin estetik bədii zövüqlərinin inkişafına təsir göstərən amil kimi dəyərləndirilməklə yanaşı onların ekoloji tərbiyisinin formalasdırılmasına xidmət göstərə biləcək amil kimi dəyərləndirilməlidir.

Unutmaq olmaz ki, təbiətin mühafizəsi qlobal, ümumbaşarı problemdir. Həmin problemin həll edilməsi cəmiyyətin, insanın və ətraf mühitin qarşılıqlı fəaliyyətinin xarakteri ilə aləqədardır.

Ölkəmizdə sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədar lazımi ekoloji qaydaların əməl edilmədiyindən sənaye tullantıları, havanı, torpağı, bağları, çəmənlilikləri, çiçəkləri, çayları, vadiləri, su hövzələrini, gülərləri, hətta dənizləri

çirkiləndirir, müxtəlif fəsilədən olan canlı ələmə ciddi ziyan vurur, insanların həyat şəraitini pisləşdirir, xüsusi onları səhəhənə ləkə vurur, sağlamlığını pozur. Bu məsələ ilə əlaqədar olaraq ətraf mühitin çirkilənməsinə qarşı mübarizə tədbirləri genişləndirilir.

Mütəxəssislərin fikrincə, dünyada iki ən böyük ekoloji bəla mövcududur. Birinci təbiətdə arıların azalması, ikinci isə meşələrin qırılmasıdır. Statistik məlumatda görə arıların azalması natiocisindən yüksək artıq çıçıklar fəsiləsi məhv olmuş, böyük Britaniyanın ərazisi qədər qırılmış meşə sahəsində isə mümlənlər biosfer komponentindən təbətiyədən silinmişdir.

Təsəssüfə qeyd etmək lazımdır ki, ölkəmizdəki ekoloji bəlaların sayı o qədər artmışdır ki, bu da ağlagalmaz sensasiya səbəb olmuşdur. Akademik Həsən Əliyev "Həyacan təbii" kitabında göstərir ki, nadir ağacları, çıçıkları, quşları, heyvanları qırınlar ölkəmizdə ekoloji bələyə düşər edirlər (1, 483). Ona görə də II siniflər üçün tərtib olunan dərslikdəki ekoloji mühitin saflaşdırılması ilə bağlı verilən şəkilləri izah edərkən qeyd olunan ekoloji bələlər barədə də dənişməq vacibdir.

Dərsliyin 25-ci səhifəsində kiçik yaşlı məktəblilərin təbiətə həssas və qayğıkeş münasibətlərinin aşkarılması, inkişaf etdirilərək formalasdırılmasında müüməl rəl oynayan silsilə məvvümlər vardır. Hansı ki, həmin məvvünlərin hər biri II sinif şagirdlərinin ekoloji tərbiyəsinin inkişafı üçün müstəsna rol malikdir. "Yer kürəsi", "Günəş, hava, su, torpaq", "Bitkilər və heyvanlar", "Şəhərdə və kənddə", "Bir təbiətin əvladlarınyıq", "Təbiət nadir" kimi məvvüllərin hər biri II sinif şagirdlərinin təbiətə həssas və qayğıkeş münasibət bəsləməyə səvq edən məvvüzləridir.

Sübhəsiz bu məvvüzlərə tədris edərkən sinif müəllimləri II sinif şagirdlərinin təbiətə həssas və qayğıkeş münasibət bəsləməyi öyrətməlidirlər. Bunun üçün ibtidai sınıf müəllimlərinin həmin şəkillərənən slaydlardan hazırlamaları çox faydalıdır. Çünkü dərslikdə verilən şəkillərin

altındaki fikirlerin heç biri ekoloji töhrəyi üçün zərur sayılan elementləri sağıldır qatdırmağı imkan vermir. Yəni şəkillərin altında yazılı fikirlerin heç biri II sinif sağıldırının tabiatı hasas və qayğıkeş münasibat basılmaya alışdırmaçılıq üçün yararlı sayılılmaz. Ona görə də şəkilləri təqdim etmədən avval sağıldırular bir sənə ekoloji balalar haqqında məlumatlar vermək çox faydalıdır. Yeri golmışın qeyd etmək lazımdır ki, bu gün şəhər və kəndlərimizdə ağaclarımızı kəsərək yerində firmalar, şirkətlər, gözəl struktur yaradan işbəzərlər, kapital toplamaq məqsədiə nadir müşqisizləri, baliqlarımızı ovlayan brokon-yerlər, gülzara bənzəyən çəmənzərəmizi, bağlaçılmış mahv edərək yerində marketlər, barlar, restoranlar, sadıq evləri, sexlər yaradan kommersantlar bu bəslənilər gözlümüzün qabağında büxş «boxx»lardır.

Elmi termin kimi ilk dəfə alman bioloqu Ernest Hekkel tərəfindən işlədilən, elmi əsası ingilis alımı Ç. Darvin tərəfindən qoyulan ekologiya yunan sözü olub mənası eko (olikos)-ev, yurş, maskon, logos-talim, elm (maskon haqqında talim) deməkdir.

Ç. Darvina görə, təbiətdə bütün canlıların yaşayış uğrunda mübarizəsi ekoloji təlimin xətasını töşkil edir. Hazırda isə ekoloji mühit anlayışının ham təbiəti mühit, həmdə sənət mühit, iqtisadiyyat, texnika, texnologiya daxildir. Bildiyimiz kimi, insanların hayatı və fəaliyyətinətraf təməl-təbiət-cüməyyət sistemindən kanadır. Təməl etmək olmaz. Bu vəhdət pozulduğdu isə ekolojik böhran baş verir. Buna görə uşaqların tərbiyəsinin günün tələbləri səviyyəsinə qaldırılmış xüsusi aktuallıq kəsibdir (1, 483-484).

Ekooloji bələlər haqqında hər gün məlumatların verilməsi çox mühüm aktuallıq kəsb edir. Təbiətə həssas və qayğılı münasibətin formalasdırılması işində ekooloji bələlərlə bağlı sığırlandıra verilən məlumatlar onları ekooloji bələlərlə qarşı nifrat başlamaya hazırlayırlar.

Həqiqətən insanların hərtərəfli düşünülməmiş tədbirləri nticəsində təbiətə çox zərərlər vurulmuş, müyyənən ərazilərdə onun gəzəlliyyəti, zinginliyi itirilmiş, biiçox sahələr sahralara çevrilmişdir. İnsan təbiətin qanunlarını öyrənərkən ona şurullu təsisi göstərdikdən isə təbiəti daha da güzəllşdirir, onun nemətlərini artırır, təbiət sərvatlarından somarlı istifadə edir.

Ötrat mühti darından dərk etmək üçün onun haqqında insanda elmi təsəvvürə yanış, elmi bilik da olmalıdır. Belə olmadıqda tabiatın təqorunusunda insanın düzgün mövqeyini, rəlu-nu müşayyən etmək mümkün deyil. Çünkü bir çox təbii proseslərin mərkəzində bilavasıt insan durur. İnsan tabiatı əsl doğirdikdən sonra tabiat təsdiç mürəkkəb prosesləri qarışdırır, birləşdirir. Meydana çıxmış yeni prosesi insan yenidən dərk edir və sonra onun manbəyini axtarmağa başlavır (1.484).

Məhz ona görə də, dərslikdəki ekoloji münihi öündə sən etdirən şəkilləri nüüməy etdirinənəzəndən əval şagirdləri mövcud ekoloji bəlalarla tanış etmək vacibdir. Şagirdləri ekoloji bələrlə tanış etdiğindən sonra şəkillər haqqında məlumlinim şəhərinə ehtiyac duyular. Çünki şəkillərdə günəş, su, hava, torpaqla bağlı verilən vəziyyəti təsvirlərin özü çox mücazzır rəsədxarakterə malikdir. Niyyə? Birincisi söhbət günəşdən getməyi həldə hər iki şəhəfiddik verilən şəkillərdən günəşin şəkli öz əksini tapır. İkincisi, şəkillərdən təqdim edilmiş olan 6 cümlənin bir hərbində günəşin maksus olamların və keyfiyyətlərin şərh olunmuşluğunu həldə, bu şəhərlərin heç birinin təsvirinini əməkdaşlığı ilə əlaqəsi görünür. Üçüncüsü, 11-ci şəhəfiddik şəkillərin altında izahat olmadığı üçün noinki ikincilər, hətta böyükülər bu şəkilləri ekolojik torbiya baxımından izah edə bilməzlar. Fikrimizdən daha daqiq əsaslanırmış üçün şəkillərin altında təqdim edilmiş fikirlərinə dikkət edək.

11-ci mövzuya rəssam tərəfindən çəkilmiş şəkillərin birində kiçik tapolar tasvir olunur. Zirzələrində ağ, sari və göy rənglər görünürlər. Tapoların atəyində yaşlı ağaclar və yaşlılıqlar vardır. Birinci şəkildə dağları atəyində dağ və yoxlu münayişləndirmək çatın olan ağaclar tasvir olunur. 29-cu səhifədə tasvir olunan 6 şəklin birincisində qız faslı, ikincisində malum olmamış fasıl, üçüncüsündə cimərlik, dördüncüsündə yaşlı faslı, beşincişində səhralıq, altıncısında isə eyzət tapolarını, Şimal buzlu okeanı xatirladan təsvir olunur. 24-cü səhifədəki şəkillərin üzündə yazılış qeydlər diaqə edək.

Günış nəhəng göy cisimdir. O daim işıq açır və otrəfa istilik verir. Günəşin istisi və işığı otrəfşular vasitəsilə yayılır, yeri qızdırır. Bu, anlınların yaşaması üçün çox vacibdir. Əgər günışlı şular yera işıq və istilik verməsə, bütün anlınlar məhv olar.

Təbiətdə suyun buxarlanması, qarın əri məsi, küləyin əmələ gəlməsi və bir çox hadisələr Günsənin təsiri altında baş verir (1, 28).

29-cu səhifədəki qeydlər isə bələdir: İş yay günlərində Günəşin altında çox gəzəmə: bə günvurmaya səbəb ola bilər (1, 29).

Göründüyü kimi qeydlərin hər biri gülənə

la bağlı olsa da Şekillorda günsün tasvirini primitif karakter taşıyır. Şekillerin altında qoysulan şüraqla bağlı olduğu hələ II sinif şagirdlərinin yaş təşisiyi və tətbiqinə uyğun olmayan bir tarzda tasvir olunur. "Gördiyün Şekillərin günsünə əlaqəsiz izah et", "Günsün yaş üçün əhəmiyyəti haqqında ESSƏ yaz" kimi tapşırıqların verilməsini da pedaqoqi cəhdən düzgün hesab etmək əsası. Əslindən II sinif şagirdlərinə bəzən 9 şəklin ardıcıl verilməsi və mövzunun davamı kimi 30-31-ci şəhiflərdə da 5 şəklin verilmesi şagirdlərin artıq yüksəlməsi kimi dəyərləndirildir. Şəkilətlə izahlər olmadığı üçün bəzəl izahlərin hazırlanmasına zaruri ehtiyac dəyulur. Bunları nozərə alaraq "Günəş, hava, su, torpaq" mövzusunu üçün verilmiş 14 şəklin hər biri üçün şəkilləti izahın verilməsinə məqsədən uyğun həsab edirik.

30-cu səhifədəki şəkilaltı izahlar:

- Uşaqlar, birinci şəkildə dənizin ümumi manzərəsini görünürsünüz. Elə təsəvvür edin ki, siz Xəzər dənizinə tamaşa edirsınız. Göründüyü kimi dənizdə daldıq yoxdur, dəniz çox sakitdir. Sakit dənizdə zəngin ekoloji mühəlit mövcuddur. Dənizdə zəngin balıqlar vəsiliş yaxşıdır. Bu balıqlar içarısında ağ balıq adı ilə məşhur olan nadir balıqlar vardır. Onların hər biri Xəzər dənizində milyonlarla balıqlar hədiyyə edirlər. Xəzərdə dünyə danışlıdır, okeanlarında və sularında olmayan nadir balıqlar da vardır. Onlardan biri "iyňa" balıqlar, ikincisi isə "çarqaq" balıqlaradırlar. Lyňa balıqlar çox kiçik olduğu üçün bəslə adlandırılabilir. Çarqaq balıqlar da kiçik balıqlardır. Lakin onların nəsil artırımları qeyri-adıdır. Yəni onlar Xəzərdəki digər balıqlar kimi kürüləri tökməklə artırırlar. Onların ata balıqları, ana balıqlarla bir növ aile qurduqdan sonra nəsillərini artırırlar.

Xəzər dənizində nadir bitkilər fəsiləsi də vardır. İnsanlar Xəzər dənizini qorumaqla həm canlıları, həm də Xəzərin təmizliyini qoruyurlar. Axi, yayda insanlar Xəzər dənizində çimirlər. Xəzər dənizinin ekoloji təmizliliyi qorunmasalar

insanlar Xəzərdə çimə bilməzlər. Ona görə Xəzərin həm dibini, həm saf sularını, həm də qırmızılıklarını dövlətimiz qoruyur. Bizim hər birimiz də Xəzərin ekoloji mühitinin təmizliyini qorunmalıdır.

İkinci şıkkıl gördünüz kimi meşənin şaklidir. Azərbaycanın bütün rayonlarında mesaliklər vardır. Onların içarısında Masallı, Tardimli, Lerik meşələri on qadın meşələsindən nadir olunur. Oğuz, Qobəla, Quba, Qasar meşələri da nadir ağaclarla zongindir. Azərbaycanın meşələrləndə şam, kükür, palid, vəlos və damır ağacı nadir ağaclardan hesab olunur. Azərbaycanın meşələrləndə meyva ağacı da çoxdur. Alma, armud, gilas, şafşalı, alça, oğzıl kimi meyvələr Azərbaycan meşələrinin böyüyündür. Biz meşəldəkəi ağacları qorumaqla Azərbaycanın ekoloji mühitiini, tabiatının saflığını qorunmuş olurq. Çünkü meşələr təkəcə ağaclardan ibarət deyil. Meşələrimizdə nadir qısqalar, heyvanlar yaşayır, nadir bitkilər bitir. Həmin bitkilərdən dərman hazırlayular. Biz meşələrimizi qorumaqla həm ekoloji mühitimizin saflığını, həm də sağlamlığımızı qorunur olurq.

Üçüncü şöyleda dağ çayı tasvir olunur. Hamituma molundur ki, çayların öksürüyoti öz manbolarını dağlarından etmektedir. Azərbaycanın nəhəng çaylarından biri Araz, digəri isə Kür adlanır. Hələ ki çay manbolarının Türkiyənin Ərzulundağlarında Bingöl adlanan göl silişlərin-dən götürür. Şöyledə gördüğünüz dağ çayı isə Qafqaz sıra dağlarından sütüllər galan və kükra-ya-kükraya aşıb-dəsan, macrasına siğmeyən-çaydır. Çünkü dağ çayı özü ilə dağlardan iri daşları da qoparıb getirmişdir. Dağ çayı mesələrin-əvvəlindən da mühüm şəhərlərə kəsh edil-

Dördüncü şakilda göl tasvir olunur. Azərbaycanda ən məşhur göllərdən biri Göygöl, digəri isə Maralgöl adlanır. Göllərimizdə nadir balıqlar, nadir bitkilər mövcuddur. Onları qorumaqla biz Azərbaycanın ekoloji mühitini qorumaş oluruz.

Sonuncu şekil okin sahisi adlanır. Gördüyünlük kimi ana torpaq adlandırdığımız torpaqları okib-becərməkələ biz cəmiyyətin qidalanması təmin etmiş oluruz. Biziñ hər qidalandığımız rövayı, ruzi-bərəkatı biz ana torpaqdan alırıq. Yəni bugdani torpaq skirik, sunbülləri yetişdiririk və həmin sunbüllərdən bugda istehsal edirik. Bugdani üyüdüb unundan çorak bisi-

rirk. Əgər torpaq qorunursa, çirkənmişsə, zəhərlənmirsə deməli, torpaqda yetişdirilən buğda məhsulu da insanların sağlığını tamim edəcəkdir. Əks təqdirdə ana torpaqın ekoloji tarazlığı pozularda ruzi-barakat adlandırdığımız şərəyin də təmizliyindən danışmaq olmaz.

Ona qeyd etmək vacibdir ki, elmi-texniki təqribinin inkişafı ilə olğadır ana torpağı müdaxilələrin sayı da çoxalmışdır. Yəni elm və texnikanın inkişafı biosfera mənfi təsirini artırılmışdır. Təbiət ehtiyatlarının tükməsi eroziya, havanın, suyun, torpaqın çirkənləndirilməsi, bəzi bitki və heyvan növlərinin insan fəaliyyəti nticəsində yoxa çıxmazı, bilavasitə məhv edilmişsi insanın təbiəti qeyri-münasib mənfi təsirinin nticəsidir. Artıq bu gün bir sira sahələrdə insanın təbiəti qayğısına münasibəti bəhrənləri vəziyyəti ətmışdır. Ətraf mühəndislik olaraq müxtəlit tullantılar daxil olur, sonayə tullantıları atmosferi, suyu, torpağı çirkənləndirir, tullantı qazları isə atmosfer havasını zəhərləyir, səysiz-hesablı maşın və mexanizmlər səs-kübü çoxaldır, müxtəlit yanacaqlardan intensiv suradə istifadə nticəsində suyun, havanın, temperaturu yüksəlir. Bu faktlar onu göstərir ki, əməyiyyətin ətraf mühitə laqeyd münasibəti müasir dövrün ən zəruri probleminə çevrilmişdir.

Ona görə də biz ümumtəhsil məktəblərimizdə ekoloji bələtlər haqqında şagirdlər məqsədli, planlı və mütəşəkkil suradə malumatlar verməliyik. Əgər gənc nəsil əvvəllər Sumqayıtdakı zavodların kimyəvi tullantılarının əməla götürdiyi ekoloji bələtlərin törətdiyi faciələrdən xobard olarsalar, onda galəcəkdə bələtlərin yaranmasına imkan verməzərlər.

Təbiəti inдиy qədər mövcud olanların, göləcəkən yaşıyacaq insanların mülkiyyətindədir. Təbiətin mühafizəsi sahəsində şagirdlərin mənəvi müsuliyyəti bütövlükdə hayatin qorunmasına aid olan manovı müsuliyyətdir.

Ona görə gənə nəslin, xüsusi məktəbə-qədər yaşı uşaqların, ibtidai sinif şagirdlərinin təbiəti məhabəbat ruhunda tərbiyə edilməsi məktəblərimiz qarşısında duran on mühüm vəzifələrdən biridir.

Təbiəti insani münasibətləri, əxlaqi cəhatləri vərdiş halına keçirmək, qayğılı münasibət həissi tərbiyə etmək vacibdir (1, 484-485).

Bütün bunları nəzərə alaraq II sinifdə ekoloji tərbiyə ilə bağlı mövzuların tədrisi prosesin-

də şagirdlər torpağın, suyun, havanın çirkənləndirilməsi ilə bağlı informasiyaların verilməsi onları ekoloji bolalara qarşı mühəbarizaya hazırlamış olur. Şagirdlər havanı, torpağı, suyu çirkənlənlərə qarşı mühəbarizaya qalxmaqla əməyiyyətin ekoloji bolalarına qarşı mühəbarizaya qalxmış olurlar. İkinci sinif şagirdləri hər gün qəbul etdikləri suyu çirkənləndirənlərə qarşı mühəbarizaya qalxıslar onlar göləcəkdə təbiəti qayğılı münasibət başlamayı öyrənəcəklər. Şagirdlər bilməlidirlər ki, bir insanın bioloji ehtiyaclarının ödənilməsi üçün gündə toxumın 2-2.5 l su qəbul etməsi vacibdir. Lakin insanın ehtiyac duyduğu su sadəcə hayatını davam etdirmək üçün vacib deyil.

Eyni zamanda onun sağlam yaşamaq üçün lazımlı olan içmək, yemək bişirmək, təmizlik, hamam, palta yumaq və s. b. su kimi məqsədlərlə istifadə etdiyi suyu nəzərə alsaq, adambənə gündəlik toxumın 150 litr su düşdürüntü deyə bilərik (2, 25). Əgər suyun saflığı qorunmursa deməli möşətdə, sosial mühitdə insanları bərə ekoloji bələtlər gözəlməş olur. Belə informasiyaları ibtidai sinif şagirdlərinə çatdırmaqla bizi onların ekoloji tərbiyəsinə formalaşdırılmış olurq. Bütün bunlar isə deməyə əsas verir ki, ibtidai siniflərdə bütün fənlərin tədrisi prosesində, xüsusi həyat bilgisi dörslərində şagirdlərə ekoloji mühitin saflaşdırılması ilə bağlı zəngin məlumatların verilməsi üçün geniş imkanlar vardır. Bu imkanlardan istifadə etməklə müslümlər ibtidai sinif şagirdlərinə, o cümlədən II sinif şagirdlərinə təbiətə həssas və qayğılı münasibət başlamayı öyrətməliyən şəhətdən mühüm aktuallıq kəsb edir.

Problemin aktuallığı. Həyat bilgisi fənnini tədris edən müslümlər kiçikyاشlı məktəblilərin ekoloji tərbiyəsinin formalaşdırılması, onlara təbiətə həssas və qayğılı münasibət başlamayı öyrətmələri elmi, pedagoji, metodik cəhətdən mühüm aktuallıq kəsb edir.

Problemin yeniliyi. Kiçikyاشlı məktəblilərə ekoloji bilikləri vermekdən yanaşı bu biliklərin fonundan onların şəxsiyyət kimi yetişdirilməsidir. Bu, o deməkdir ki, şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması prosesində kiçikyاشlı məktəblilərə təbiəti qayğılı və həssas münasibətin formalaşdırılmasında ona çəkiləməlidir.

Problemin praktik əhəmiyyəti. Məqalə tərbiyəçilər, müslümlər, kiçik yaşı şagirdlər, həmçinin tədqiqatçılar üçün əhəmiyyətli olacaqdır.

Ödəbiyyat

1. Karimova B., Mehdiyeva G. Hayat bilgisi: 2-ci sinif üçün dörslik. Bakı: Aspoliqraf, 2014.
2. Əli Polad. Bir dənci su. I hissə. Bakı, 2011.
3. Həşimov Ə., Sadıqov F. Azərbaycan xalq pedaqogikası. Bakı: Ünsiyyət, 2000.
4. Sadıqov F. Pedaqogika: Dors vəsaiti. Bakı: Adiloglu, 2012.
5. Sadıqov F., Əliyev G., Abbasov M.. Ekoloji tərbiyənin etnopedaqoji əsasları. Bakı: Nurlan, 2007.
6. Əliyev F., Badalov A., Hüseynov E., Əliyev F. Ekologiya: Ali məktəblər üçün dörslik. Bakı, 2012.

E-mail: veliyeva_1979@bk.ru

Rəyçi: ped.ü. elm. dok. prof. Ş.T. Tağıyev
Redaksiyaya daxil olub: 05.12.2018